

ISSN 1683-7606

*Azərbaycan Respublikası
“Təhsil” Cəmiyyəti
“Bilgi” dərgisi*

**TƏHSİL
MƏDƏNİYYƏT
İNQASƏNƏT**

**EDUCATION
CULTURE
ART**

Journal “Knowledge” 3
“Education” Society of 2003
Azerbaijan Republic

Özəl ali məktəblərin problemləri

AZƏRBAYCANDA ÖZƏL ALİ MƏKTƏBLƏRƏ TƏLƏBƏ QƏBULU HAQQINDA

İsaxan İSAXANLI,

Xəzər Universiteti

Ali təhsilli kadrlar hazırlığı prosesi abituriyentlərin ali məktəblərə qəbul olunmasından, başqa sözlə, tələbə qəbulundan başlayır. Azərbaycanda həm dövlət, həm də özəl ali məktəblərə tələbə qəbulu mərkəzləşdirilmiş dövlət təşkilatı-Tələbə Qəbulu üzrə dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.

Mərkəzləşmə haqqında Amerika tədqiqatçısı Werner Hurch yazar:

“Mərkəzləşmədə gözlənilən nəticəni hiss etmək üçün qərar qəbul edən təşkilata kənar təsirlər olub-olmadığı haqqında düşünləməlidir” (1).

Bunun işi ən aydın yolu, təbii ki, qərar qəbul edən təşkilatin tam müstəqil və ya özəl olmasıdır. Sözsüz ki, fəaliyyətdə olduğu müddətdə TQDK öz işində xeyli irəliləyişlərə nail olmuşdur və öz işini ilbəi daha da yüksək səviyyədə qurmağa çalışır. Lakin TQDK dövlət təşkilatı olduğundan onun fəaliyyətində subyektivizm təzahür-lərinin olması labüddür.

Əgər dövlət ali məktəblərinə qəbulun dövlət orqanı olan TQDK tərəfindən aparılması müəyyən mənada başa düşülsə, qəbulun özəl ali məktəblərə belə şəkildə aparılması müsbət hal kimi qəbul oluna bilməz. Cənki özəl ali məktəbin özəlliyyinin ən əsas əlaməti məhz tələbə qəbulunun sərbəst aparılmasıdır. Qeyd edək ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Təhsil Qanununda da bu məsələ öz həllini tapmışdır. Təhsil Qanununun 21-ci maddəsində yazılır: “Qeyri-dövlət ali məktəblərinə tələbə qəbulu onların nizamnamələri əsasında aparılır”(2). Doğrudur hazırda yeni təhsil qanunu hazırlanmaqdadır və bu qanun layihəsində göstərilən məsələyə bir qədər başqa cür yanaşılmışdır: “Mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə qəbul müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdiridiyi qaydada və öz nizamnamələrinə uyğun həyata keçirilir”(3).

Göründüyü kimi, burada da özəl ali məktəblərin öz nizamnamələri əsasında qəbul aparmalarının mümkünluğu qeyd olunur. Əslində bu maddə “ikili standart”ın mahiyyətini özündə saxlayan çox uğursuz bir maddədir. Maddə iki hissədən ibarətdir: 1. Mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə qəbul icra hakimiyyəti orqanının müəyyənləşdiridiyi qaydada həyata keçirilir; 2. ... Bütün təhsil müəssisələrinə qəbul onların öz nizamnamələri əsasında aparılır.

Bələ “ikili standart” icra hakimiyyəti orqanına imkan verəcək ki, özəl ali

məktəblərin öz nizamnamələrindəki qəbulla bağlı maddəsini icra hakimiyyətinin həmin məsələ ilə bağlı maddəsinə müvafiq hala salsın.

Beləliklə, özəl ali məktəblərə tələbə qəbulunun TQDK tərəfindən aparılması bu ali məktəblərin özəlliyinin pozulmasını sübut edən əsas amillərdəndir. Təhsil haqqında qanunun yeni layihəsi də bu məsələni ciddi şəkildə həll etmir və gələcəkdə də müvafiq icra hakimiyyətinə özəl ali məktəblərin fəaliyyətinə müdaxilə etmək imkanı verir.

Qeyd olunduğu kimi, özəl ali məktəblərin sərbəstliyinin əsas əlaməti sərbəst tələbə qəbulunun aparılmasıdır. Lakin bu məsələdə dövlət orqanlarının birbaşa iştirakı (Nazirlər Kabinetinin elm və təhsil şöbəsi, Təhsil nazirliyi, TQDK) özəl ali məktəbləri konkret məsələ qarşısında qoyur, yəni özəl ali məktəblər məhz TQDK tərəfindən göndərilmiş abituriyentləri yüksək səviyyəli kadrları kimi yetişdirmək programını həyata keçirməli olurlar. Əlbəttə, abituriyentin TQDK tərəfindən göndərilməsi, yoxsa ali məktəbin özü tərəfindən götürülməsi formaca əhəmiyyət kəsb etmir, lakin tələbəyə nəzərdə tutulan tədris proqramları üzrə yüksək bilik vermək üçün qəbul vaxtı tələbələrin seçilmə prinsipi çox vacibdir. Keçmiş təcrübə göstərir ki, özəl məktəblərin özləri qəbul apardıqları vaxt qəbul olan tələbələrin səviyyəsi TQDK tərəfindən göndərilənlərdən xeyli yüksək olurdu və bu da məhz yüksək səviyyəli kadrların hazırlanması prosesində müsbət başlanğıc kimi qiymətləndirilə bilər.

“Azərbaycan”, “Qərb”, “Qafqaz”, “Xəzər” universitetlərindən alınan məlumatə görə, TQDK tərəfindən göndərilən tələbələrin 70-75%-i uyğun tədris proqramlarını mənimsəmə səviyyəsindən xeyli aşağı olur və bu fakt tədris prosesində ciddi çətinliklər törədir. Odur ki, həmin tələbələr bir sıra hallarda hazırlıq kursunun tələbələrlə birlikdə oxumalı olurlar və bu da öz növbəsində yeni çətinliklərin yaranmasına gətirib çıxarır. Qeyd edək ki, Dünya Bankının bir araşdırmasında tələbə qəbulu prosesində özəl universitetlərə sərbəstlik verilməsi dövlətin özəl universitetlərə göstərə biləcəyi 2 kömək yolundan biri kimi qiymətləndirilir: “Dövlət özəl universitetlərə 2 yolla kömək edə bilər. Birincisi, tələbə qəbulunda və tədris plan-proqramlarında tam sərbəstliyin təmin edilməsi. Digər tərəfdən isə dövlət özəl ali məktəbdə oxuyan tələbələrə maddi kömək və borc verə bilər”(4).

1995-ci ildən dövlət qeydiyyatından keçmiş özəl ali məktəblərə tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Tələbə qəbulunun TQDK tərəfindən aparıldığı ilk illərdə özəl ali məktəblərin özləri də əlavə tələbə qəbulu aparmışlar və qəbul olunanların bir hissəsi TQDK tərəfindən, digər hissəsi isə sərbəst qəbul olunanlardır. Yalnız 1997-98-ci tədris ilindən başlayaraq özəl ali məktəblərə tələbə qəbulunun aparılmasına TQDK ciddi nəzarət etməyə başlamışdır və məhz həmin ildən etibarən özəl ali məktəblərə qəbul olunan tələbələr yalnız TQDK tərəfindən göndərilir. Bunu nəzərə alaraq, məhz 1997-2002-ci illər aralığında qəbul planı, qəbul olanların sayı və qəbul olma faizi baxımından özəl ali məktəblər şəbəkəsinin ümumi dinamikasının qrafik təsvirinə nəzər salaq. (bax: səh 6. Rəqəmlər “Abituriyent” jurnalının uyğun saylarından götürülmüşdür; ədəbiyyat siyahısı: 5-10).

Göründüyü kimi, son 3 tədris ilində özəl ali məktəblərə tələbə qəbulu planı və qəbul olan tələbələrin sayı tədrিজən azalmağa başlamışdır. Bunun müxtəlif səbəblərini göstərmək olar. O cümlədən:

- 1) 2002-2003-cü tədris ilində orta məktəb məzunlarının sayının əvvəlki illərə nisbətən xeyli az olması;
- 2) dövlət ali məktəblərində əvvəlki illərə nisbətən ödənişli təhsil üçün qəbul planının tədricən artması;
- 3) bu illər ərzində 4 özəl ali məktəbin fəaliyyətinin dayandırılması və 4 özəl ali

məktəbə isə 2002-2003-cü tədris ilində tələbə qəbulunun aparılmaması;

4) özəl ali məktəblərin məzunlarının dövlət təşkilatlarında işə düzəlmə prosesində sünü problemlərin yaradılması.

Bunlar, bir tərəfdən rəqəmli baxımından qəbul prosesinə mənfi təsir göstərmışdır, digər tərəfdən, fikrimizcə, daha təhlükəli təsir (xüsusən də 3-cü və 4-cü amil) ictimaiyyətdə özəl ali məktəblərə qarşı qorxu və inamsızlıq hisslerinin yüksəlməsinə səbəb olmuşdur ki, bu da son məqamda özəl ali məktəblərdə təhsil almağa meylli olan abituriyentlərin sayının azalmasına gətirib çıxartmışdır.

Qeyd edək ki, bu məsələnin özəl ali məktəb rektorları ilə müzakirəsi zamanı yuxarıda göstərilən səbəblərdən hər birinin özəl ali məktəblərə tələbə qəbulu prosesinə müəyyən mənfi təsirini öne çəkdikləri halda, müxtəlif özəl ali məktəblərin (Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qafqaz Universiteti, Ali İctimai-Siyasi Kolleç, Azərbaycan Universitetinin, təxminən, 60 tələbəsinin fikri öyrənilmişdir) tələbələri ilə söhbət zamanı əsas səbəbin son iki amillə bağlılığı diqqət çəkir.

Deyilənlər özəl ali məktəblərdə qəbul prosesinin statistik zəifləməsinə səbəb olur ki, bu da özəl ali məktəblərin fəaliyyətində ciddi çətinliklər yaradır və belə davam edərsə, yaxın gələjəkdə özəl ali məktəbləri tələbə çatışmamazlığı kimi ciddi problemlə üzləşəcəkdir.

Odur ki, Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər Təhsil Qanununun, eləcə də öz nizamnamələrinin uyğun maddələrinin gücündən istifadə edərək tələbə qəbulunun sərbəst keçirilməsinə nail olmalıdır. Əks halda, heç olmasa, qəbul planı dolmadığı təqdirdə özləri əlavə qəbul keçirmək hüququnu bərpa etməlidirlər. Əgər icra orqanları buna etirazlarını bildirərlərsə, onların iştirakı ilə bu kompaniya-nın keçirilməsinə nail olmaq lazımdır. Ancaq bu yolla özəl ali məktəblər tələbə kontingentinin formalasdırılması işini stabillaşdırır və öz fəaliyyətini inamlı qururlar.

Beləliklə, dünya özəl təhsil təcrübəsinin məhək daşlarından biri olan tələbə qəbulunda sərbəstliyin Azərbaycan özəl təhsil praktikasında tətbiq edilməməsi taleyülü problem olaraq qalır. Ümumiyyətlə özəl ali məktəblərə tələbə qəbulunun hər hansı dövlət orqanı tərəfindən aparılması onların özəl hüquqlarının tam pozulması kimi qiymətləndirilməlidir.

Yuxarıda aparılan araşdırmlar və müqayisələr göstərir ki, hazırkı qəbul qaydası özəl ali məktəblərin ruhuna uyğun golmir. Odur ki, onun təkmilləşdirilməsi vacibdir. Bu, Azərbaycanda demokratik dövlət "statusu" qazanmaq istiqamətində islahatlar keçirilməsinin, "asiyalılıqdan" çıxıb "avropalaşmağa", ictimai həyatın demokratikləşməsinə doğru hərəkətin təzahürlərindən biri olmaqla bərabər, özəl ali təhsilliə bağlı Avropa, Qərb standartlarının Azərbaycana gətirilməsi üçün möhkəm zəmin yaradardı.

ƏDƏBİYYAT

1. *"Inventing education for the future"*. Institute of Government and Public Affairs, University of California, Los Angeles, 1967; r.284.
2. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, Öyrətmən, 1993.
3. Azərbaycan Respublikasının Təhsil Qanunu (layihə). "Azərbaycan" qəzeti, 5 mart 1999.
4. *Higher education*. The lessons of experience a World Bank Publication, Washington, d.C. 1994; r.133.
5. "Abituriyent" 1997, № 10; 1998, № 10; 1999, №12; 2000, №12; 2001, №12; 2002, №12.

**Özəl ali məktəblərdə qəbul planı, tələbə qəbulu və qəbul
faizinin ümumi dinamikası
(1997-2002-ci illər üzrə)**

